

Azərbaycanın təcavüzkar və işgalçi Ermənistanı ağır məğlubiyətə uğradaraq özünün əzəli və tarixi torpaqlarından qovmasının bir ili tamam oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi və diplomatik addımları, ordumuzun hənəri və cəsarəti düşməni döyüş meydanından qaçmağa, mürəkkəb relyefi olan əraziləri bir gülə belə atmadan təhvil verməyə məcbur etdi. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin təməlində dayanan amillər sırasında ordu quruculuğu, mükəmməl müdafiə və təhlükəsizlik sisteminin formalaşdırılması, ən müasir silah arsenalının yaradılması mühüm yer tutur.

QƏLƏBƏNİ ŞƏRTLƏNDİRƏN AMİLLƏR

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Günü ərefəsində, noyabrın 8-də Şuşada hərbiçilər qarşısında çıxış edərkən deyib: "Bildiyiniz kimi, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi mənim Prezident kimi başlıca vəzifəm iddi və təsadüfi deyil ki,

prioritetləri sırasına daxil etdi və uğurla həyata keçirdi. Həm yerli müdafiə sənayesinin yaradılması, həm də dünyanın ən qabaqcıl silah istehsalçılığı ilə əlaqələrin qurulması, ən yeni hərbi texnikanın qısa müddətde ordumuzun arsenalına cəlb edilməsi mövcud potensialın artırılmasını və

lü silah-sursatdan və texnikadan ibarət deyil; hazırlıqlı, peşəkar kadrlar olmasa, onlardan təyinatı üzrə, zəruri məqsədlər üçün istifadə edilməsi mümkünzsüzdür. Bu baxımdan ölkəmizin Silahlı Qüvvələrinin kadr potensialının möhkəmləndirilməsi Vətən müharibəsində qələbəni şərt-

Güclü hərbi-texniki potensial, yüksək peşəkarlıq, mənəvi-psixoloji hazırlıq ordumuzun düşmən üzərində üstünlüyünü təmin etdi

mənim Prezidentlik dövrümüzə dövlət bütçəmizin əsas xərc-ləri hərbi məqsədlər üçün nəzərdə tutulurdu. Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə getirilmişdi və hərbiçilər tərəfindən bu texnika la-yiqincə istifadə olundu. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur. Ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artı. Müntəzəm olaraq hərbi təlimlər keçirildi, məşq-lər keçirildi və beləliklə, ordumuzun həm texniki təchizatı, həm mənəvi-psixoloji ruhu, həm də döyüş qabiliyyəti böyük dərəcədə artı".

Artıq keçmişdə qalan Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı uzun illər ərzində aparılan səmərəsiz dənisiqlərin Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmağa deyil, əslində, mövcud vəziyyəti mümkin qədər qoruyub saxlamağa, xalqımızın ümidi lərinin qırılmasına və torpaqların həmşəlik itirilməsi faktı ilə barışmasına xidmət etdiyi göz qabağında idi. Bununla belə, istər ulu öndər Heydər Əliyev, istərsə də onun layiqli siyasi davamçısı Prezident İlham Əliyev qətiyyətli və ardıcıl siyaset yeridərək, tez, ya gec işgala son qoyulacağını, bunun dinc və ya hərbi vasitələrlə gerçəkləşəcəyini, bir milyona yaxın məcburi köçkün həmvətənimizin öz doğma yurduna qaytarılacağını daim bəyan edirdilər. Hətta xalqın ümidi ləri zəifləyəndə belə, münaqişənin müharibə yolu ilə həllinin mümkünsüzlüyü barədə dünya güclərinin dəyişməz mövqədə dayanmasına rəğmən, Azərbaycan rəhbərliyi ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan qurtarılması üçün bütün vasitələrdən, o cümlədən hərbi vasitələrdən istifadə etmək hüququnu gerçəkləşdirəcəyini uca səsle bütün beynəlxalq tribunalardan səsləndirdirdi. Bu, yalnız xalqı ümidi ləndir-mək və ya dünyani qarşıya qoyulan məqsəddən xəbədar etmək üçün söylənilən söz deyildi, onun arxasında anba-an, günbəgün böyük səy və əzmkarlıqla aparlan iş, konkret fəaliyyət dayanırdı.

Təbii ki, hərbi potensialın möhkəmləndirilməsi ən vacib məsələ idi və Ulu Öndərin bu sahədə qısa müddətə gör-düyü işləri sürətlə dəyişən zəmanənin xarakterinə və çəqilişlərinə uyğun istiqamətlərə yönəltməyi, ən müasir texnika və sursatla təchiz olunmuş peşəkar ordu formalasdırmağı Prezident İlham Əliyev dövlət başçısı vəzifəsinə seçildik-dən dərhal sonra özünün

müasirləşdirilməsini təmin etdi. Əlbəttə, yalnız güclü iqtisadiyyat, geniş maliyyə imkanları sayəsində belə yüksək təminata nail olmaq mümkün idi. Dövlətimizin başçısının müdrik və əzaqgörən siyaseti neticəsində qazanılan iqtisadi nailiyyətlər, ölkənin gəlirlərinin artırılması bütcdən hərbi xərclərə ilə iləbəl daha çox vəsait ayrılmışına imkan verdi və bu tendensiya böyük qələbədən sonra da davam edir.

Azərbaycanın Cənubi Qaf-qazda ən güclü orduya malik olması artıq bütün dünyada qəbul edilən gerçəklilikdir ki, bu da ikinci Qarabağ müharibəsində real təsdiqini tapıb. Bir daha mövcud statistikaya nəzər yetirək: 2021-ci ilin dövlət bütçəsində ölkəmizin müdafiə və milli təhlükəsizliyi üçün 4,58 milyard manat (2,7 milyard dollar) ayrılib. Bu, ötən ilin hərbi xərclərindən təxminən 782 milyon manat (460 milyon dollar) və ya 20,5 faiz çoxdur. Ötən ilin hərbi xərcləri dövlət bütçəsinin ümumi xərclərinin 13,8 faizini təşkil edirdi. Bu il isə bu rəqəm 18 faizdən bir qədər artıqdır. Son günlər açıqlanan məlumatə görə, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkəmizdə bütçə vəsaitlərinin 20,1 faizi və ya 3,6 milyard manata qədəri müdafiə və milli təhlükəsizlik tədbirlərinə xərclənib.

Qonşu Gürcüstanın hərbi xərcləri cari il üçün cəmi 900 milyon lari və ya 274 milyon 655 min dollar təşkil edir ki, bu da Azərbaycanla müqayisədə təxminən 9,8 dəfə azdır. 44 günlük müharibədə hərbi gücü sarsıdılmış Ermənistan isə bu il hərbi məqsədlərə ötən ilədən cəmi 1,3 faiz çox - 312 milyard dram və ya 597 milyondollar ayırib. Hətta bu cüzi artıma belə ölkə əhalisi ciddi etraz edir və davamlı yoxsullaşma şəraitində möglub ordunun saxlanması xərclərinin onların güzəranını daha da pisləşdiriyini bildirirlər.

Azərbaycanın öz hərbi xərclərini iləbəl artırıdı və bu sahədə Ermənistanı qətiyyətə üstələdiyi hələ müharibəyə qədər bütün dünyaya məlum idi. 2019-cu ildə Stokholm Beynəlxalq Sülh Araşdırma-ri İnstitutu (SIPRI) öz hesabatında göstərirdi ki, 2009-2018-ci illərdə Azərbaycanın hərbi xərcləri 24 milyard, Ermənistanın 4 milyarddan bir qədər çox olub. Ümumiyyətlə, Ermənistan hərbi xərclərini nə qədər artırı-artırsın Azərbaycanla ayaqlaşmaq, yarısa girmək gücündə deyil. SIPRI-nin araşdırılmalarına görə, 2011-2020-ci illərdə Azərbaycanın silah idxlərinin həcmi Ermənistanından 8,2 dəfə çox olub. Hərbi potensial yalnız güc-

ləndirən ən mühüm amillərdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ikinci Qarabağ müharibəsi hərbçilərimizin ən müasir texnikadan necə məharətə istifadə etdiyi əyani şəkildə göstərdi. Üstəlik, şəxsi heyətinin yüksək fiziki və mənəvi hazırlığı, vətənpərvərliyi və misilsiz şücaeti əks-hücum əməliyyatlarının uğurunu təmin etdi. Bu amillərin ne qədər əhəmiyyətli olduğunu duymaq və görmək üçün Mədəniyyət Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının və İctimai Televiziyanın (İTV) birgə istehsal etdiyi "Görünməyən qəhrəmanlar" sənədli filmlər silsiləsinə tamaşa etmək kifayətdir. Ordumuzun müxtəlif qoşun növlərinin 44 günlük Vətən müharibəsindəki peşəkarlığı və vətənpərvərliyi Zəfər Günü ərefəsində nümayiş olunan bu filmlərdə ustalıqla əks etdirilib.

Vətən uğrunda canını qurban verən igidlərimiz məhz torpaqlarımızı işğaldan qurtarmaq üçün yetişdirildiklərini dərindən anlayıb dərk ediblər və buna görə də Şuşanın fəthi kimi bir möcüzəni gerçəkləşdiriblər. Bu günlərdə mediada Türkiyənin milli müdafiə naziri Hulusi Akarın belə qəhrəmanlardan biri - baş leytenant Valeh Məmiyev haqqında danışarkən kövrəldiyini əks etdirən kadrlar yayılmışdır. H.Akar Türkiyədə təlim keçmiş azərbaycanlı zabitə "sənin əsl vəzifən təlim deyil, Vətənini, işğal altında torpaqları qurtarmaqdır" dediyini, həmin zabitin şəhadətə çatarkən "verdiyim sözü tutdum" söyləməsini xatırlayarkən qəhərlənib. Ali Baş Komandanın emirini yerinə yetirək, döyüş meydanına atılan minlərlə hərbçimizin igidlilikləri xatırıldır və tarixin yaddaşında əbədi qalacaqdır.

Bu gün hərbçilərimiz müntəzəm hərbi təlimlərə cəlb edilir, döyüş hazırlıqlarını durmadan yüksəkdirler. Müharibə başa çatıb, Qarabağ münaqişəsi keçmişdə qalıb, lakin dövlətimizin başçısının Qubadlı rayonu ictimaiyyəti ilə görüşdə qeyd etdiyi kimi, "bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq, istənilən formada, istər siyasi meydanda, istər hərbi meydanda..." Hazırda işğaldan azad edilmiş ərazilərdə qələbəmizə layiq quruculuq işləri aparılması ilə yanaşı, hərbi gücümüz və potensialımız da artırılır. Azərbaycan bundan sonra qalib dövlət kimi bütün sahələrdə inkişaf edəcək, yeni-yeni zəfərlər qazanacaqdır.

Möhtəşəm RƏCƏBOVA,
"Respublika".